

Nizami Gəncəvi və Sənai Qəznəvi

Zəhra Allahverdiyeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

E-mail: zahra.allahverdiyeva@mail.ru

Annotations. Orta əsrlərdə sufi mistikləri insanları iki qismə böldü. İlahi başlanğıca yaxın olan insanlar, yəni müqəddəslər və maddi dünyani olduğu kimi qavrayan adı insanlar. İlk başlanğıc ideyaya, yəni Allaha bağlı olanlar – peygəmbərlər, imamlar, sufi şeyxləri, filosoflar - bir sözla, ruhi təkamül keçmiş olan insanlar aid edildi. Adı insan Həqiqət olan Allaha çatmaq üçün ruhu təkamüldən keçməli, sufizmin 4 mərhələsini başa vurmaqla kamillaşmə yolu ilə İlkin ideyaya qovuşma imkanı əldə edə bilərdi və burada sufi şeyxləri, mürşidlər mühüm rol oynayırdılar. Tədqiqatçılar Nizami Gəncəvinin sələfləri və "Sirlər xəzinəsi" əsərinin yazılı mənbələri sırasında Sənai və onun "Hadiqətül-həqayiq" əsərini ön plana çəkirler. Şairin özünün də işarə etdiyi kimi, o, Sənainin "Hadiqətül-həqayiq" əsəri ilə tanış olmuşdur. Lakin Nizami öz saləfinin qatı mistik dünyagörüşü və əsərindəki sufi traktatlarına xas ağır moizə və simvolik üslubdan vaz keçmiş, dərin əxlaqi-fəlsəfi məzmunlu, həyati əhəmiyyətli və ideyaları ilə yeni olan fərqli bir əsər ortaya qoymuşdur. Nizami Gəncəvinin didaktik üslubu Azərbaycan poeziya məktəbi ənənələrinin yüksək bədii-fəlsəfi məzmunlu davamıdır.

Açar sözlər: Nizami Gəncəvi, Sənai Qəznəvi, "Sirlər xəzinəsi", "Hadiqətül-həqayiq"

Məqalə tarixçisi: göndərilib – 18.12.2021; qəbul edilib – 30.12.2021

Nizami Ganjavi and Sanai Qaznavi

Zahra Allahverdiyeva

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: zahra.allahverdiyeva@mail.ru

Abstract. In the Middle Ages, Sufi mystics divided the world into two parts. People who are close to the divine beginning, that is, saints and ordinary people who perceive the material world as it is. The first idea, that is, those who are attached to God - prophets, imams, Sufi sheikhs, philosophers - in short, people who have undergone spiritual evolution. In order to reach God, the Truth, the common man had to go through an evolution of the soul, and by completing the four stages of Sufism, he could gain the opportunity to attain the First Idea through perfection, and Sufi sheikhs and murshids played an important role here. Among the predecessors of Nizami Ganjavi and the written sources of "Makhzanul-asrar", researchers highlight Sanai and his work "Hadiqatul-haqayiq". As the poet himself pointed out, he got acquainted with Sana'i's "Hadiqat al-Haqiq". However, Nizami abandoned the strict mystical worldview of his predecessor and the heavy sermons and symbolic style typical of the Sufi treatises in his work, and created a different work with a deep moral and philosophical content, vital and new in its ideas. Nizami Ganjavi's didactic style is a continuation of the traditions of the Azerbaijani school of poetry with a high artistic and philosophical content.

Keywords: Nizami Ganjavi, Sanai Ghaznavi, "Makhzanul-asrar", "Hadikatul-haqayig"

Article history: received – 18.12.2021; accepted – 30.12.2021

Giriş / Introduction

Nizami Gəncəvi ırsinin qaynaq taplığı və birbaşa bağlı olduğu tarixi-fəlsəfi və ədəbi mənbələrin öyrənilməsi işi XX əsrən başlayaraq bir sırə alımların diqqətini cəlb etmişdir. Mənbəşünaslıq probleminin çoxşaxəli istiqamətlərindən biri da Nizami Gəncəvi yaradıcılığının dövrün sufi poeziyası ilə əlaqələrinin araşdırılmasıdır. Tədqiqatçılar Nizami Gəncəvinin səsləşəri və "Sirlər xəzinəsi" əsərinin yazılı mənbələri sırasında Əbdülməed Məcidid ibn Adəm Sənai Qəzənovi (1081-1131) və onun "Hədiqətül-həqayiq" əsərinin on plana çəkirlər.

Məlumdur ki, Sənainin əsəri sufi təriqətinin ideologiyasını geniş əks etdirən irihəcmli bir əsərdir. Orta əsrlərdə sufi mistikləri dünyani tanımına dəracasına görə insanları iki qismə böldürdürlər. İlahi başlangıç yaxın olan insanlar, yəni müqəddəslər və maddi dünyani olduğu kimi qavrayan adı insanlar. İlk başlangıç ideyaya, yəni Allaha bağlı olanlar – peyğəmbərlər, imamlar, sufi şeyxləri, filosoflar - bir sözlə, ruhi təkamül keçmiş olan insanlar aid edilirdi. Adı insan Həqiqət olan Allaha çatmaq üçün ruhu təkamüldən keçməli, sufizmin 4 mərhələsini başa vurmaqla kamilləşmə yolu ilə ilkən ideyaya qovuşma imkanı əldə edə bilsər və burada təriqət başçıları olan sufi şeyxləri, mürsədlər mühüm rol oynayırdırlar. Sənainin "Hədiqətül-həqayiq" əsəri sufizmin ruhi təkamülinin mərhələlərinə həsr olunmuş didaktik traktatdır.

Nizami Gəncəvinin özünü də işarə etdiyi kimi, o, Sənainin "Hədiqətül-həqayiq" əsəri ilə tanış olmuşdur. Lakin Nizami öz solofinin qatı mistik dünyagörüşü və əsərindəki sufi traktatlarına xas ağır moizə və simvolik üslubdan vaz keçmiş, dərin əxlaqi-fəlsəfi məzmunlu, həyatı şəhəriyyətli və ideyaları ilə yeni olan fərqli bir əsər ortaya qoymuşdur. Nizami Gəncəvinin didaktik üslubu Azərbaycan poeziya məktəbi ənənələrinin yüksək bədii-fəlsəfi məzmunlu davamıdır.

Əsas hissə / Main Part

Məlumdur ki, sufizmin vəhdətül-vücud fəlsəfəsinin əsası olan Allahın maddi aləmdə tacallası iki nəhəng qrup simvollar sisteminde özünü göstərir:

1. İlahi varlılığı təmsil edən, Allaha və müqəddəslərə aid adlardan ibarət simvollar sistemi. Elmi ədəbiyyatda bu qrupu fəlsəfi simvollardan fərqləndirərək, ayrıca "dini simvollar" da adlanırlar.

2. Vəhdətin açıqlanmasına yönəldilmiş, maddi dünyada ilahi bəyanı, isbatı bildirən simvollar.

Gördüyüümüz, toxunduğumuz, bize aşkar olan dünyada hər şey o gizlindən (Allahdan) xəbər verir. Allahın ən gözəl, mükəmməl, sevə-sevə yaratdığı varlıq isə insandır. İslami sufizmədə insan və onun kamilliyyi, gözəlliyyi çox yüksək mərtəbəyə qaldırılır. Dünya humanist fikrin inkişafı tarixində bu mərhələnin müstəsna rolü vardır.

Sənainin "Hədiqətül-həqayiq" əsəri müqaddimə və 10 fəsildən ibarət olsa da, hər bir fəslin özü çoxsaylı hissələrə bölündür. Əsərin təkcə tövhidə həsr olunmuş hissəsi 90 fəsildən artıqdır və ayrı-ayrı geniş babları əhatə edir. "Tövhid" adlanan fəslin bablarına – tövhid, mərifət, vəhdət və əzəmətinin şəhri, saflaşma mərhələsi haqqında, qalbin tərbiyəsi, eşqin işığı, yüksəkliyin dərk olunması və mənəvi keyfiyyətlər, pis niyyətlərin hüdudu haqqında təmsil, dərəcelər haqqında, mühafizə və nəzarət haqqında, zəkat verən xalq haqqında təmsil, hikmat və Raziqin¹ ruzisiniñ səbəbi, hidayət haqqında, valideyni ilə mübahisə edən uşaq haqqında təmsil, uşaqların zinəti, Yaradan, sünne² və qüdrət haqqında, qüdrətə təzim, əcz,³ biniyazi,⁴ fəqr, dünyanan keçiciliyi, fəqrlik məqamına ucalmış şəxsiyyətin keyfiyyətləri haqqında və sair didaktik moizələr daxildir.

¹ Raziq – razi verən Allah nəzərdə tutulur.

² Sünne – qayda-qanun

³ Əcz – insanın Allah qarşısında aciz olduğunu bildirir.

⁴ Biniyazi – insanın Allahdan başqa kimsədən asılı olmamasını bildirir.

Təkcə bu bölgündə əsərin sufizmin mərhələ və pillələrinə həsr olunmuş sufi traktati olduğunu və Nizami Gəncəvi əsərindən fərqləndirinə ortaya qoyur.

Sənai Qəznəvini fəlsəfi-didaktik görüşləri sifir təriqətə xidmət edir və ideya-poetik əslub baxımından Nizami Gəncəvi əsərindən sönükdür. Sənai sufizmin böyük ideoloqu olmaqla, didaktik təhkiyə üsulu ilə sufizm təriqəti haqqında öz biliklərini və dünyagörüşünü təbliğ etmişdir.

Nizami Gəncəvi isə özünün "Sirlər xəzinəsi" poemasını özünəməxsus novatorluqla işləmiş, məqalət və novellərini mütənasib və orijinal olaraq əsər yaratmışdır. Nizami yaradıcılığının mühüm cəhəti onun novatorluğu və məqsədönlü ideya istiqamətində idi. Nizami ilk dəfə olaraq "Məxzənəl-əsər" əsərində "varlıq tacında ən qiymətli gövhər" olan insanın problemlərini - həyatını, əxlaqını, fiziki və ruhani kamilliyyini şərtləndirən məsələləri, içtimai ədaləti, bəşəri bərabərliyi ən plana çəkdi. Ədalətli şahlığın əsas xarakterik cəhətlərinin açılmasına, hökmardarları davamlı şəkildə ədalətə dəvət olunması, insanın içtimai azadlığının təbliği Nizami sonatının xas xüsusiyyətdir. Azərbaycan alimi R. Azadzadənin haqlı olaraq qeyd etdiyi kimi, "Hədiqətül-həqayiq" də "Sirlər xəzinəsi"ndə olan siyasi kəsər yoxdur" [1, s.32].

Bununla belə, "Sirlər Xəzinəsi"ndə olduğu kimi, "Hədiqətül-həqayiq" də də pis əməllərə aludə olanların tezliklə bu əməllərdən üz dözdərib tövbə etməyinin lazım olduğu təsvir edilir. Sənaiyə görə, ən pis, zalim adam öz əməllərindən tövbə edib, haqq yolunu tutmayanlardır. Şair sufizmin ilahi vəhdət ideyasını əsas götürmüs, irfani elmlərdən, Qurandan faydalananmışdır. Allahın ağılla dərk olunmadığını, onu vəhm və hissə duymaq mümkün olmadığını göstərən şair yazar:

احدست و شمار از او معزول

صدمسه و نیاز ازو مخزل

آن احد فی که عقل داند و فهم

[3] و آن صمد نی که مس شناسد و هم

(O) Əhəddir və hesab Ondandır.

(O) Səməddir və niyaz ondandır.

Əql və fəhm ilə Əhədi tanımaq olmaz.

Hiss və vəhm ilə Səmədi tanımaq olmaz.

Nizaminin "Sirlər Xəzinəsi"ndə qoyulmuş zülmə etiraz, ədalət tələbinin əksinə olaraq, Sənai öz əsərində səbər fəlsəfəsinə üstünlük verir, insanın bütün zülm, əziyyət və məhrumiyyətlərə dözməsini tövsiyə edir. Sənaiyə görə, insanın öz güzəranı üçün çalışması, mübarizə aparması əbəsdir, çünki, insan dünyaya gələndə, onun ruzisi Allah tərəfindən verilmişdir:

از خیال محل دست بدار

تا بدان بارگ بیابی بار

اندرین بحر بیکرانه چو غرگ

[3] نست و پایی بزن چه دام بوك

Boş xayallardan olını üz ki,

O bargahdan yük tapasən.

Qurbaga kimi sonsuz bəhrin içində,

Əl-ayağını döy ki, kitabdan nə bildim?

Nizamiyə görə, isə bu dünyada hər şey insan üçün xəlq olunmuşdur. Allah uca fələyin gözünü insanın üzünə, onun şərəfinə açmışdır. Dünyanın gözü olan insan qəlbindən pası silməli, gözəl və azad yaşamağa can atmalıdır.

Sənai öz əsərində mütəmadi şəkildə dünyadan pis və yaxşılaşdan, düz və eyrilikdən ibarət olduğunu və insanın bu fəna dünyadan üz çevirməsini təbliğ edir. O, insanı elm və eməl sahibi olmağa çağırır, ruh və can hikmətlərinə yiyələnməyi isə xüsusi tövsiyə edir:

کان سرای بقا برای تو است
وین سرای فنا نه جای تو است
نیست از بئر آسمان ازل
نردنان پلیه به ز علم و عمل
بئر بالا و شبیه منزل را
حکمت جان قوی کند دل را [3]

O dirilik sarayı sənin üçündür

Və bu fənə saray sənin yerin deyildir.

Əzəl asimanına yetmək üçün,

Elm və əməl nirdivanından başqa dirək yoxdur.

Nizamiyə görə, insan heç vaxt mövcud vəziyyətlə kifayətlənməməli, öz yaşayışı və güzərəni uğrunda mübarizə aparmalıdır. Əmək insan cəmiyyətinin əsasıdır. Bütün çətinliklərdən qurtulmaq və səadətə qovuşmaq üçün əməkla maşğıl olmaq, xidmət göstərmək insanın ali vəzifəsidir. Göründüyü kimi, bir sıra cəhətlər “Sirlər xəzinəsi”ni “Hədiqət-ül-həqaiq”dən tamamilə fərqləndirir. Nizami mərifət fəlsəfəsinin nəzəriyyəsini təhlil edirəsə, Nizami bu fəlsəfənin nəticələrini real hayatı hadisələr vasitəsi ilə tərənnüm edir. Bununla belə, “Hədiqət-ül-həqaiq” əsərinin didaktik hissələri və həkayələrdə ədalətin qorunması və zülmə qarşı şairin etirazları xüsusi yer almışdır. Əsərə daxil edilmiş bir həkayədə nəql olunur:

کرد روزی عمر به رهگذری
سوی جوئی ز کودکان نظری
همه مشغول گشته در بازی
کرده هریک همی سرافرازی
هریکی از پس مصارعه
بنمودی ز خود مسار عنی
برکشیده برای خط و ادب
جامه از سر برون به رسم عرب
چون عمر سوی کودکان نگردید
حشمتش پرده طرب بدرید
کودکان زو گریختند به نفت
جز که عبدالله زیر نرفت
گفت عمر ز پیش من به چه فن
تو بنگریختی بگتنا من
چه گزیزم ز پیشت ای مُکرم
نه تو بیدانگر نه من مجرم
نژد آنکس که دید جو هر خود
چه قبول و چه رد چه نیک و چه بد
میر چون غفت دین و داد بود
خلق را دل ز عدل شاد بود [2, s.87]

(*Bir gün Ömr yolda gedərkən, çoxlu uşaqlar olan yerdən keçirdi. Uşaqların hamisi oyuna maşğul idi. Hamisi bir-birilə qırurlanırdı. Uşaqlara tərəf baxmadan oradan keçən Ömr, öz əzəmətli görünüşü ilə onların şadlıq pardəsini yırtdı. Uşaqlar ondan qaçıb gizləndilər. Təkcə Abdulla Zübürdən başqa hamisi qaçıb getdi. Ömr dedi: Bu nə fəndir ki, mənim qarşımızdan qaçmadın? O, dedi: "Man niya sənin qabağından qaçım, ey kərəm yiysisi! Nə san zalimsan, nə man günahkaram". O kəsin yolunda ki, adam öz cövhərini görür, Nə qəbul, nə rədd? Nə yaxşı, nə pis? Əmir din və ədalətlə cüt olsa, Xəlqin könlü ədalətdən şad olar)*

Nəticə / Conclusion

Beləliklə, Sənai Qəznəvinin “Hədiqət-ül-həqaiq” əsəri həm məzmun, həm də ideyalarının rəmzlərlə ifadə olunması baxımından sufiyanı bir əsərdir. Nizami Gəncəvi Şərq poeziyasının fəlsəfi-didaktik janrında modern yeniliklər etmiş, özünün yüksək yaradıcılıq istədiyi və fərdi üslub keyfiyyətləri ilə fərqli bir sənət nümunəsi ortaya qoymuşdur.

Ədəbiyyat / References

1. Azadə R. Nizami Gəncəvi (həyatı və sənəti). Bakı, Elm, 1979
2. حقيقة الحقيقة و شريعة الطريق ابوالمجد مجدد بن أدم سناني غزنوبي بهكرش: دکتر علیمحمد صابری، رفیعہ تموریان و بیزداد سعیدی
3. <https://ganjoor.net/sanace/hadighe/>

Низами Гянджеви и Саная Газневи

Захра Аллахвердиева

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: zahra.allahverdiyeva@mail.ru

Резюме. В средние века суфийские мистики разделяли людей на две группы: люди, приближённые к божественному Началу, т.е. святые, и простые люди, которые принимают материальный мир в его сущности. К идеи божественного Начала, т.е. служения Аллаху относились пророки, имамы, шейхи-суфии, философы, одним словом, прошедшие духовную эволюцию. Простой человек для достижения Истины, т.е. Аллаха должен пройти духовную эволюцию, лишь тогда он сможет пройти 4 этапа суфизма путём достижения мудрости и получить возможность соединиться с начальной Идеей, в чём большую роль играли суфийские шейхи и духовные учители-мюришиды. К ряду последователей Низами и на основе письменных источников его поэмы “Сокровищница тайн” исследователи прежде всего относят Саная и его произведение “Хадигатуль-хагаг”. Как отмечено и самим поэтом, он был ознакомлен с этим произведением Саная. Но Низами не принимал сугубо мистического мировоззрения Саная и символического стиля произведений своего последователя, свойственного суфийским трактатам, и создал совершенно новое по своим идеям глубоко нравственно-философского содержания и жизненного значения произведение. Дидактический стиль Низами своим художественно-философским содержанием явился продолжением традиций азербайджанской поэтической школы.

Ключевые слова: Низами Гянджеви, Саная Газневи, “Сокровищница тайн”, “Хадигатуль-хагаг”